




BİLFA PLUS

STİREN-AKRİLİK KOPOLİMER ƏSASLI,
SİLİNƏ BİLƏN, MAT GÖRÜNÜMLÜ, DEKORATİV
DAXİLİ MƏKAN DİVAR BOYASIDIR.



XÜSUSİYYƏTLƏRİ

Bilfa Plus mat və hamar görünüşlü boyadır. Tətbiq zamanı səthlə bütünləşir. Su əsaslı olması səbəbi ilə narahat edici qoxusu yoxdur və ekoloji olaraq təmizdir. Tətbiq olunduğu səthlərdə sürtünməyə dayanıqlı, mükəmməl yapışma xüsusiyyətləri olan film təbəqəsi verir. Tənəffüs etmə qabiliyyəti yüksək olduğundan çatlamaz və tökülməz.

İSTİFADƏ QAYDALARI

Bilfa Plus daxili məkan köhnə-yeni boyalı, suvaqlı tavan-divar, gips, macun, alçıpan, betopan, OSB, şüşə tekstili səthlər üzərinə astarlama istifadə edildikdən sonra tətbiq oluna bilər. İstifadə olunacaq səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Boya tətbiq olunacaq səthlər hər cür kir, toz, qəlib yağlardan təmizlənməli, lazımlı səth düzəltmə işləri yerinə yetirilməlidir. Beton, brüt beton və yeni suvaqlı səthlərdə tam quruma vaxtı gözlənilməlidir (28 gün). Köhnə boyalı səthlər üzərinə, astar tətbiqinə keçmədən əvvəl bütün səthə hamarlaşdırma tətbiq edilməsi unudulmamalıdır. İlk dəfə tətbiq olunacaq yeni suvaqlı səthlərdə, Bilfa Akrilik Astar Və ya Bilfa Bİnder tətbiq edilməlidir. Əhəng üzərinə birbaşa boya vurulmamalıdır. Tətbiq zamanı və boyanın tam quruması tamamlanana qədər məkan və səth temperaturu +5 və +30°C arasında olmasına diqqət edilməlidir. Qatlar arasında gözləmə zamanı 6-8 saat olmalıdır. Fırça, rulo və püskürtmə ilə tətbiq oluna bilər.

İNCƏLTMƏ

Fırça və rulo istifadəsi zamanı təmiz su ilə 10-15% incəldilərək iki qat halında tətbiqi tövsiyyə edilir.

SƏRFİYYAT

Tək qatda 1 lt boya ilə 10-12 m² boyana bilər. İstifadə olunacaq səthin növünə görə dəyişiklik göstərə bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5 kq, 10 kq, 25 kq.

